

**Azərbaycan Respublikasında 2011-ci ilin “Turizm ili” elan edilməsi ilə bağlı
Tədbirlər Planı**

Azərbaycan Respublikası Prezidentinin
2011-ci il 20 iyul tarixli Sərəncamı ilə
təsdiq edilmişdir

Sıra №-si	Tədbirin adı	İcraçılar	İcra müddəti
1	2	3	4
Mədəni turizm tədbirləri			
1.	Turist axını çox olan rayonlarda “Bu Vətən bizimdir” adlı turist düşərgələrinin təşkil edilməsi	Mədəniyyət və Turizm Nazirliyi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, yerli icra hakimiyyəti orqanları və bələdiyyələr	iyul-sentyabr
2.	Aztəminatlı ailələrin, dövlət himayəsində olan əlil və kimsəsiz uşaqların Azərbaycanın müxtəlif yerlərinə xüsusi səyahətlərinin təşkili	Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Mədəniyyət və Turizm Nazirliyi	II yarımillik
3.	Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünə həsr olunmuş müvafiq tədbirlər çərçivəsində “Turizm ili”nə dair təbliğat işlərinin təşkili	Mədəniyyət və Turizm Nazirliyi, Xarici İşlər Nazirliyi	sentyabr
4.	2011-ci il üçün Azərbaycanın “Əfsanələr paytaxtı” Şabranda, “Folklor Paytaxtı” Lənkəranda və “Sənətkarlıq Paytaxtı” İsmayıllıda milli dəyərlərin təbliği məqsədi ilə keçiriləcək tədbirlərin “Turizm ili” çərçivəsində qeyd olunması	Mədəniyyət və Turizm Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, yerli icra hakimiyyəti orqanları və bələdiyyələr	il ərzində
1	2	3	4
5.	Azərbaycan Respublikası ilə Gürcüstan arasında mövcud turist axınını nəzərə alaraq, Bakı-Tbilisi-Bakı dəmir yolu marşrutu üzrə ixtisaslaşdırılmış turist qatarlarının təşkili	Nəqliyyat Nazirliyi, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti	il ərzində

6.	“Turizm ili” çərçivəsində turizm nümayişi obyektlərinə tələbələrin və şagirdlərin ekskursiyalarının təşkilinə dair xüsusi proqramın işlənilib hazırlanması	Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi	il ərzində
7.	"Çıraqqala" tarixi abidələr kompleksinin bərpası və qorunması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 iyun tarixli 1262 nömrəli və "Şabran şəhəri" tarix və mədəniyyət abidəsinin qorunması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 1343 nömrəli Sərəncamlarının icrasının başa çatdırılması	Nazirlər Kabineti, Mədəniyyət və Turizm Nazirliyi, yerli icra hakimiyyəti orqanları	II yarımillik
8.	"Turizm ili"nin yekunlarına həsr olunmuş təntənəli tədbirin təşkili	Mədəniyyət və Turizm Nazirliyi	ilin sonunda
İdarəetmə və normativ hüquqi bazanın təkmilləşdirilməsi			
9.	“Turizm haqqında” Azərbaycan Respublikası Qanununun yeni layihəsinin Milli Məclisə təqdim edilməsi	Mədəniyyət və Turizm Nazirliyi, Ədliyyə Nazirliyi	avqust-sentyabr
10.	Turizm xidməti əməkdaşlarının peşə bayramının (gününün) elan olunması və turizm sənayesində çalışan şəxslərin dövlət tərəfindən təltif edilməsi üçün təkliflərin hazırlanması	Mədəniyyət və Turizm Nazirliyi	avqust-sentyabr
11.	Turizm məqsədi ilə Azərbaycan Respublikasına səfər edən şəxslərin sayının artırılması üçün onlara viza rəsmiləşdirilməsinin sadələşdirilməsinə dair təkliflərin hazırlanması	Xarici İşlər Nazirliyi, Dövlət Miqrasiya Xidməti, Mədəniyyət və Turizm Nazirliyi	il ərzində
12.	Hava, dəniz və yol beynəlxalq, həmçinin yerli daşımalarda turist qruplarına xüsusi tarif qiymətlərinin tətbiq edilməsinə dair təkliflərin hazırlanması	Mədəniyyət və Turizm Nazirliyi, Nəqliyyat Nazirliyi	il ərzində
13.	Xəzər dənizinin sahil ərazilərində çimərlik turizminin inkişaf etdirilməsi məqsədi ilə müvafiq idarəetmə mexanizminin yaradılmasına dair təkliflərin hazırlanması	Mədəniyyət və Turizm Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Fövqəladə Hallar Nazirliyi	il ərzində
14.	Naxçıvan Muxtar Respublikasında	Naxçıvan Muxtar	il ərzində

	mövcud olan türbələrin YUNESKO-nun Mədəni İrs Siyahısına daxil edilməsinə dair sənədlərin hazırlanması	Respublikasının Nazirlər Kabineti, Mədəniyyət və Turizm Nazirliyi	
1	2	3	4
15.	Azərbaycanın tarix-mədəniyyət obyektlərinin, qoruqların, tarixi əhəmiyyət kəsb edən arxeoloji ərazilərin xəritələrinin hazırlanması və ərazilərin genişləndirilməsinə ehtiyac olduğu təqdirdə, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi əsasında mövcud torpaq qanunvericiliyinin tələblərinə uyğun torpaqların ayrılması	Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Əmlak Məsələləri Dövlət Komitəsi, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası	il ərzində
16.	Turizm sahəsində fəaliyyət göstərən orta və kiçik sahibkarlara dəstək məqsədi ilə təyinatlı və güzəştli kreditlərin ayrılması	İqtisadi İnkişaf Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi	il ərzində
17.	“Turizm ili” çərçivəsində turizm sənayesinin inkişafı üçün iqtisadi mühitin yaxşılaşdırılmasına və investisiyaların cəlb olunmasına dair təkliflərin hazırlanması	Mədəniyyət və Turizm Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi	il ərzində
Elm və təhsil			
18.	Qonşu ölkələrin nümayəndələrinin iştirakı ilə “Sərhədyanı turizmin inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfransın keçirilməsi	Mədəniyyət və Turizm Nazirliyi, Xarici İşlər Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Miqrasiya Xidməti, yerli icra hakimiyyəti orqanları	II yarımillik
19.	Azərbaycan Turizm İnstitutunun nəzdində Bakı Turizm Peşə Məktəbinin yaradılması	Mədəniyyət və Turizm Nazirliyi, Təhsil Nazirliyi, yerli icra hakimiyyəti orqanları	il ərzində
20.	Turizm şirkətlərində, mehmanxana və restoranlarda çalışanların peşə hazırlığını artırmaq üçün ixtisaslaşdırılmış treninqlərin keçirilməsi	Mədəniyyət və Turizm Nazirliyi, Təhsil Nazirliyi, Azərbaycan Turizm İnstitutu	il ərzində
21.	Turizm bələdçiləri üçün Bakı və Abşeron yarımadası haqqında vahid metodiki vəsaitin hazırlanması və təsdiq edilməsi	Mədəniyyət və Turizm Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi	il ərzində

22.	Müalicəvi su və digər təbii mənbələrin olduğu ərazilərdə müasir tələblərə uyğun rekreasiya-yerləşdirmə obyektlərinin yaradılmasına dair təkliflərin hazırlanması	Mədəniyyət və Turizm Nazirliyi, Səhiyyə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, yerli icra hakimiyyəti orqanları və bələdiyyələr, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası	il ərzində
1	2	3	4
Təbliğat və təşviqat			
23.	2011-ci ilin "Turizm ili" elan olunması ilə bağlı şəhər və rayonlarda bədii tərtibat işlərinin aparılması, böyük mehmanxanaların qarşısında, turizm nümayiş obyektlərində, küçə və meydanlarda, park və xiyabanlarda reklam xarakterli təbliğat vasitələrinin yerləşdirilməsi	Mədəniyyət və Turizm Nazirliyi, şəhər və rayon icra hakimiyyəti orqanları	il ərzində
24.	Beynəlxalq turizm bazarında Azərbaycan Respublikası üçün prioritet hesab olunan ölkələrdə milli turizmin təbliği üzrə tədbirlərin görülməsi, həmçinin həmin ölkələrdən Azərbaycana infoturların (press-turların) təşkil edilməsi: - Avropa İttifaqı ölkələri, ABŞ, Yaponiya, Kanada, Rusiya və Fars Körfezi ölkələri; - Euronews, Travel Channel, CNN, BBC və National Geographic televiziya kanalları	Nazirlər Kabineti, Xarici İşlər Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi	II yarımillik
25.	Xarici ölkələrin Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik nümayəndəlikləri üçün Azərbaycanın turizm bölgələrinə infoturların təşkil edilməsi	Xarici İşlər Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, yerli icra hakimiyyəti orqanları və bələdiyyələr	avqust-sentyabr
26.	Turizm informasiya mərkəzləri şəbəkəsinin (Qəbələ, İsmayıllı (Basqal) və Bərdə) genişləndirilməsi və onların müasir avadanlıqlarla təchiz edilməsi	Mədəniyyət və Turizm Nazirliyi, yerli icra hakimiyyəti orqanları və bələdiyyələr	il ərzində
27.	Kütləvi informasiya vasitələrində "2011-ci il Turizm ilidir" devizi	Mədəniyyət və Turizm Nazirliyi, Milli Televiziya və	il ərzində

	altında proqramların və xüsusi verilişlərin təşkili	Radio Şurası, "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC, Mətbuat Şurası	
28.	"Turizm ili" nə həsr olunmuş reklam məhsullarının hazırlanması və geniş yayımlanması	Mədəniyyət və Turizm Nazirliyi	il ərzində
29.	Ölkəmizin milli parklarında və ona yaxın ərazilərdə ekoturizm, xüsusən də "Bird Watching" turizm növü üzrə turların təşkili, təşviqi və təqdimatların keçirilməsi	Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, yerli icra hakimiyyəti orqanları və bələdiyyələr	il ərzində
30.	"Azərbaycanda palçıq vulkanları" marşrutunun hazırlanması və təqdimatının keçirilməsi	Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Mədəniyyət və Turizm Nazirliyi	il ərzində
1	2	3	4
31.	"Turizm ili" ilə bağlı Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və diasporları tərəfindən Azərbaycanın turizm potensialının xarici ölkələrdə tanıtımı məqsədi ilə təbliğat-təşviqat işinin gücləndirilməsi	Mədəniyyət və Turizm Nazirliyi, Xarici İşlər Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi	il ərzində
32.	Respublika kitabxanalarının, informasiya mərkəzlərinin, muzey və təhsil ocaqlarının internet informasiya vasitələrində ölkənin turizm potensialının təbliği ilə bağlı lazımı işlərin görülməsi	Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Təhsil Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi	il ərzində
33.	Azərbaycanın turizm və mədəniyyət obyektlərinin, gəzməli-görməli yerlərinin telefon məlumat xidmətinin yaradılması	Mədəniyyət və Turizm Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, şəhər və rayon icra hakimiyyəti orqanları	il ərzində
34.	Mehmanxana və mehmanxana tipli obyektlərin Azərbaycanı təbliğ edən turizm bələdçi kitabı ilə təmin olunması	Mədəniyyət və Turizm Nazirliyi	il ərzində
35.	Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərinin dövlət hesabına yüksək tərtibatlı və əcnəbi dillərdə olan informasiya-təbliğat materialları ilə müntəzəm olaraq	Xarici İşlər Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi	il ərzində

	təmin edilməsi		
36.	Turizm mövsümündə turizmin müxtəlif növləri üzrə Azərbaycanda təklif edilən turlar və xidmətlər barədə məlumatın xarici ölkələrin turizm kataloqlarında və beynəlxalq səyahət nəşrlərində yerləşdirilməsi	Xarici İşlər Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi	il ərzində
Müsabiqələr			
37.	Gənc alimlərin dəstəklənməsi və respublika turizm elminin inkişafı məqsədi ilə “Turizm” mövzusunda həsr olunmuş elmi tədqiqat işləri müsabiqəsinin keçirilməsi	Mədəniyyət və Turizm Nazirliyi, Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası	sentyabr
İnvestisiyalar və turizm infrastrukturunun inkişafı			
38.	Yerli və xarici turistlər üçün cəlbedici nümayiş obyektini kimi “Basqal” etnoqrafik kənd layihəsinin yaradılması, müvafiq tarix-mədəniyyət obyektlərinin bərpası və müvafiq beynəlxalq nominasiyaya təqdim edilməsi	Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, İsmayıllı Rayon İcra Hakimiyyəti	il ərzində
1	2	3	4
39.	Respublikanın ərazisində turizm və nümayiş obyektlərinə (tarix və mədəniyyət qoruqlarına və xüsusi əhəmiyyətli abidələrə) gedən yolların abadlaşdırılması, təmiri, yollarda xüsusi göstəricilərin və yol nişanlarının qoyulması	Nəqliyyat Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, yerli icra hakimiyyəti orqanları və bələdiyyələr	il ərzində
40.	Bakı-Qazax turizm marşrutunda yerləşən Gəncə Tarix-Diyarşünaslıq Muzeyinin bərpası	Mədəniyyət və Turizm Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, yerli icra hakimiyyəti orqanları	il ərzində
41.	Bakı-Balakən turizm marşrutunda yerləşən Şəki Tarix-Diyarşünaslıq Muzeyinin və Xalq Tətbiqi Sənəti Muzeyinin təmiri və bədii tərtibatı	Mədəniyyət və Turizm Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, yerli icra hakimiyyəti orqanları	il ərzində
42.	“Şahdağ” qış-yay turizm kompleksinin yaradılması ilə bağlı işlərin sürətləndirilməsi	Mədəniyyət və Turizm Nazirliyi	il ərzində
43.	Arxeoloji abidələr üzrə müvafiq	Mədəniyyət və Turizm	il ərzində

	<p>işlərin aparılması:</p> <ul style="list-style-type: none"> - Şəki rayonu, Fazıl kəndində kurqanların ərazisinin abadlaşdırılması, yeraltı muzey işlərinin tamamlanması; - Tovuz rayonunda “Göytəpə yaşayış yeri” arxeoloji abidəsinin ərazisinin abadlaşdırılması; - tarixi Şabran şəhərinin ərazisində genişmiqyaslı arxeoloji tədqiqatların aparılması; - Şamaxı şəhərində yeni aşkar olunmuş, Şirvanşahlara aid edilən orta əsr tikilisinin, orta əsr Şamaxı şəhərinin qala divarlarının və kəhriz qalıqlarının konservasiyası və turizm marşrutuna salınması 	Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, yerli icra hakimiyyəti orqanları və bələdiyyələr	
44.	<p>Memarlıq abidələri və mədəniyyət qoruqları üzrə bərpa işlərinin aparılması, müvafiq turizm infrastrukturunun yaradılması və turizm marşrutlarına daxil edilməsi:</p> <ul style="list-style-type: none"> - Sınıq körpü, Şəki xanlarının evi, Çıraqqala abidəsi; - Abşeron qalaları; - Qəbələ rayonu, Nic kəndində alban kilsəsi; - Zaqatala qalası və şəhər meydanındakı Alban abidəsi; - Nic kəndində səma altında udin etnoqrafiya kompleksinin yaradılması 	Mədəniyyət və Turizm Nazirliyi, yerli icra hakimiyyəti orqanları və bələdiyyələr	il ərzində
1	2	3	4
45.	Şabran Tarix-Mədəniyyət Qoruğunda və Lahıc Tarix-Mədəniyyət Qoruğunda turizm xidməti infrastrukturunun yaradılması ilə əlaqədar müvafiq işlərin görülməsi	Mədəniyyət və Turizm Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, yerli icra hakimiyyəti orqanları və bələdiyyələr	il ərzində
46.	Turizmin davamlı inkişafı məqsədi ilə Mədəniyyət və Turizm Nazirliyinin sifarişi əsasında respublika üzrə turizm və rekreasiya zonaları ərazilərinin 1:50000 miqyasında müasir xəritələrinin hazırlanması	Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi	il ərzində